



## [Orx nc ildnm rfsind slam nqilabnn naliyyttrin bir bax](#)

2022-ci il fevralın 11-də İranın İslam İnqilabı qələbəsinin qrx nc ilin qdım qoyuruq. İran adını dünyada fərqli kildən tənə və müxtəlif siyasi, iqtisadi, hərbi və mədəni sahələrdən drin dıyıklıq yaradan bu inqilabın dünyanı son .illərdə bəhrəsini grr

Arannews :Bir &ouml;lkd inqilabın &ouml;z ideallar &uuml;zrind dayanmas v eyni prinsiplər 40 ildən artıq m&uuml;ddət rəzində mülkiyyətə nadir halda, adətən bir nəfər &cedil; ildən sonra &ouml;lkdki siyasi tətəvül;mlər və hakim q&uuml;vvəllərin təzyiqləri nəticəsində ya xaricilər &uuml;z &cedil;evirirlər ya prinsiplərindən uzaqlarlar v ya bir q&uuml;drt spektrinin istəklərinə boyun yirlər v ilkin idealları unudurlar, &cedil;&uuml;nki onlar yalnız maddi məqsədlər g&uuml;d&uuml;rlər, onlar istənilən yolla buna nail olmaq istəyirlər. Bəs nə səbəb 42 ildən sonra İranın Respublikasının idealları dıymıdır?

İranın İslam İnqilabı sənə iqtisadi və ya hərbi inqilab deyil, ruhun məvəyyatının və insanların həyatının &uuml;st&uuml;n olaca bir ideal yaay axtaran intellektual, mədəni, məvəvi, iqtisadi və siyasi səsələrə malik bir inqilabdır. 1979-cu ilin &uuml;arları bu g&uuml;nk&uuml; &uuml;arlarla eynidir. dalt zəfər &cedil;almal, insanın inkişaf b&uuml;t&uuml;n &ouml;l&cedil;&uuml;rdə y&uuml;ksəlmiş, siyasi və iqtisadi ayrışmış &cedil;kilik aradan qaldırılmalı, h&ouml;kəmrənlik və hegemonluq aradan qaldırılmalı, həqiqi mə&uuml;stqillik h&ouml;kəməsrilmiş, nisbi firavanlıq bərqərar olmalı, xalq arasında mədəniyyət dini səsələrlə və inanclarla uyğunlaşdırılmalı, cəmiyyətdə iqtisadi, mədəni, siyasi inkişaf yerli d&uuml;&uuml;n il inkişaf etməli, rəqabət və qəribədən asılı minimuma endirilməli, dinlər x&uuml;susil i və s&uuml;nnilər arasında birlik yaradılmalıdır, bəyaz, al &cedil;aldım mədəniyyət aradan qaldırılmalı, qadın-kadın bərabərliyi .v onlarla bəyaz &uuml;arları bu qəbildəndir

Sual yaranır ki, bu &uuml;arları rəndə reallaşdırmaq? İranın İslam İnqilabının və onların elan etdiyi &uuml;arların daimi olmasının sirri nədir? Cavab olaraq demək lazımdır ki, İranın İslam İnqilabının elan etdiyi b&uuml;t&uuml;n &uuml;arlarda nisbətən uzaqlaşdırılıb, lakin bu hərbi g&uuml;ç&uuml;n, hegemonların və mə&uuml;stəmlək &cedil;ilərin iradəsinin &uuml;st&uuml;n &uuml;k təkil etdiyi və onların iqtidar dıymı istədikləri bir d&uuml;nyada xalqların &ouml;z iradəsinə uyğun taleyini mə&uuml;yən etməsi, maksimum uzaqlaşdırılmaq &uuml;&cedil;&uuml;n .s&uuml;ni maneələri dəf etmə &uuml;&cedil;&uuml;n ikiqat sənə vaxt tələb olunur İranın Respublikası bu kateqoriyada bir nəfər &cedil; səs :&uuml;st&uuml;n &uuml;k malikdir

1. İranın İslam İnqilabının vətəndaşları k&ouml;ks&uuml;z və xsiyyətsiz .siyasət &cedil;ilərin d&uuml;&uuml;nclərindən irli gələn &uuml;arları deyildi, bu &uuml;arları sənə son 1400 ildən bəri İranın prinsiplərindən qaynaqlandı və onların məvəviyyətinə və azad insanlar &uuml;&cedil;&uuml;n d&uuml;zg&uuml;n &uuml;y&uuml;n &uuml;bəyoxdur və bu anlayışları həf &cedil; vaxt k&ouml;hnlmir, &cedil;&uuml;nki onların k&ouml;k&uuml; .insan, fəxr və vətəndaşlıq rəndə bu hərəkətlər, İslam fəxr və dini səsələrə yiyələnməkdən əlavə, &ouml;lkd .2 uzun mə&uuml;ddət siyasi təcrid &uuml;malik, &ouml;z&uuml;n inam və &uuml;cat ruhuna malik olan bir fəxr olmalıdır. O, təqva və sadəlik il silahlandı. İlahi razılıq əldə etməkdən və İslam idealına &cedil;atmaqdan bəyaz bir fikri yox idi və &cedil;alrdə ki, rəndə h&ouml;kəmt hmi dini legitimliyini və xalq

.trfindn qbul edilmsini saxlasn

Bu iki amil slam nqilab &uuml;arlarnn sas meyarlarndan v sbblrindn biridir. Son 43 ild ran xalqna qar &ccedil;oxsayl beynlxalq mhdudiytlr v qeyri-insani v qeyri-qanuni sanksiyalara baxmayaraq, hmi inkiarf qatarnda olub v onlardan .bzilri aada qeyd olunub

ran rhbri hmi vurulayr ki, d&uuml;nyann elmi dairlrind m&ouml;vcud olmaq ancaq elmin dili il m&uuml;mk&uuml;nd&uuml;r v &ouml;lkd elmi inkiarf addmlar d&uuml;zg&uuml;n izlnmlidir v buna g&ouml;r d elmi y&uuml;ksli x&uuml;susi diqqt yetirilib v bu elm d &ouml;z yerini b&uuml;t&uuml;n sahlrd ld etmidir. D&uuml;nyada elmin inkiarfnda ran m&uuml;tffkirlrinin rolu ildn-il artr , &ldquo;Global Research&rdquo; yazr ki, ran elmi v texnoloji tdqiqatlarda d&uuml;nyann n m&uuml;h&uuml;m &ouml;lklrindn biridir v ISI elan edib ki, ran islam d&uuml;nyasnda elmi mqallr &uuml;zr birinci yerddir. ran sas mqallrin tqdimatnda 41% artm il bu nticy nail olub. &ldquo;Nature&rdquo; jurnal bildirir ki, ran tdqiqat v thsil diqqt yetirrk m&uuml;h&uuml;m irlilyi ld etmi &ouml;lknin sas n&uuml;munsidir v son 40 ild tdqiqatn demk olar ki, b&uuml;t&uuml;n aspektlrind sanksiyalara baxmayaraq, ran alimlri n son qabaqcl elmi istehsal .ediblr. Bu maald onlara iar edilck

Bu g&uuml;n ran &ccedil;ox m&uuml;rkkb olan 10 sas texnologiyadan biri kimi lazer biliklri &uuml;zr d&uuml;nyada beinci yeri tuta bilib, AB, Fransa, Almaniya v Rusiyadan sonra bu elmd &ouml;z g&uuml;c&uuml;n&uuml; s&uuml;but ed bilib. ran alimlri insan beyninin hrkt yaratmaq v idar etmk mexanizmin saslanan v d&uuml;nyada bnzri olmayan sinir protezlrinin hazrlanmas v bu bilik v texnologiyaya sahib olmaqda AB-n inhisarnda m&uuml;h&uuml;m irlilyi ld ed .bilibr

K&ouml;k h&uuml;ceyrlrl eyni funksiyaya malik olan v buynuz qiann xoras, buynuz qiasnn transplantasiyas kimi m&uuml;xtilf g&ouml;z xstliklrinin m&uuml;alicsind x&uuml;susi yeri olan bioloji mnli tibbi avadanlqlardan (canl orqanizm) bioimplantlarn istehsalnda ran alimlrinin rolu tqdirilayiqdir. , buynuz qiann iltihab v s. ran d&uuml;nyada bioimplant biliklrini istehsal edn ilk .&ouml;lkdir

ran &uuml;&ccedil;&uuml;n da v hng dandan kaz istehsalnda d&ouml;rd&uuml;nc&uuml; yerin ayrilmas aaclarn ksilmsinin, traf m&uuml;hitin mhv edilmsinin qarsn alan traf m&uuml;hit v insanla b&ouml;y&uuml;k xidmtdir. N&uuml;v yanacann istehsal, urann yerli biliklrl zngindirilmsi, talasemiyada dmirin xaric edilmsini asanladran preparatn istehsal (d&uuml;nyada ikinci yerddir), randa heyvan s&uuml;m&uuml;y&uuml; tozunun ilk istehsal&ccedil;s (insan bdnlrindn istifad vzin) Dr. Amin Beyam trfindn hazrlanmas, diabet yaralarnn m&uuml;alicsi v amputasiyann qarsnn alınmas &uuml;&ccedil;&uuml;n drmanlarn istehsal, katalizatorlardan istifad etmkl d&uuml;nyada ilk df neft tullantlarnn tkrar emal v neft lamnn xam neft &ccedil;evrilmsi, randa Sina crrah robotunun hazrlanmas il Amerika inhisarnn qrlmas v bu elmd uurlu tdqiqatlar d&uuml;nyada beinci klonladrlm ke&ccedil;i , Omid adl ilk peykin inas v 2008-ci ild kosmosa yerldirilmsi v 2011-ci ild Rsd 10 adl ilk ran tsvir peykinin yerldirilmsi (bu texnologiyann skkizinci &ouml;lksi kimi), rann adn d&uuml;nyann doqquzuncu ar su istehsal&ccedil;s, bnd snayesind &uuml;&ccedil;&uuml;nc&uuml; &ouml;lkl, texnologiya v elektrik stansiyalarnn tikintisi v irin su istehsal sahsind &ouml;z&uuml;n&uuml; tmin etmk, d&uuml;nyann n s&uuml;rtli torpedas v ya Hut adl sualt qayq v Vlfc kimi digr torpedalar istehsal edn qabaqcl esmineslrin (msln, Camaran, Shnd v

Dmavnd kimi) istehsal, m&uuml;xtlif imkanlara malik, regionun n b&ouml;y&uuml;k raket g&uuml;c&uuml;n malik olmas, il rzind y&uuml;zdn artq bdii filmin istehsal v kino sahsind n y&uuml;ksk beynlxalq m&uuml;kafatlara, yni Oskar m&uuml;kafatna layiq g&ouml;r&uuml;lmsi m&uuml;xtlif janlarda .m&uuml;h&uuml;m irlilyilr n&uuml;mundir

Humanitar elmlr sahsind ran universitetlri ilahiyyat v dini sahlrl yana, intellektual inqilab yarada bildir , rann v d&uuml;nyann elmi elitesnn mdni v dini ideyalarna saslanan y&uuml;zlr kitaba meydan oxuyaraq, Qrb hegemonluuna meydan oxudular. slam dininin, ran v rq mdniyytinin baya Qrb mdniyytindn qat-qat zngin olduunu v doma adt-nnrimiz daha uyun olduunu s&uuml;but etdi v bununla da &ouml;lkd mdni tnzz&uuml;l&uuml;n qarasn ala .bildi

Bu g&uuml;n ran slam Respublikas siyasi inkiyfnda siyasi ideya nzriyylrindn knara &ccedil;xa bilmi v yeni siyasi ideyalar yaradaraq v onlar dini ideyalarla birlirrk, demokratiyann g&ouml;stricilrini m&uuml;ahid etmkl, yeni tipli ideologiyann tbbiq etmi, dini h&ouml;kumt v dini demokratiyan d&uuml;nyaya tanda bilmidir . nsnlar &ouml;z qidlrin arxalanaraq &ouml;z daxilind v xaricind istiqamtlndirn v d&uuml;nyada yeni siyasi v intellektual g&uuml;c kimi tanda .bilmidir

Son 43 ild bu inqilabn sas bhririndn biri d d&uuml;nya elitesnn etiraf etdiyi kimi, sosial dalt, m&uuml;stqillik, mnviyyat, dini demokratiya, insan lyaqti prinsipi, qadn h&uuml;quqlar v iqtisadi g&ouml;stricilrin tviqi il yana v Birlmi Milltlr Tkilatnn, D&uuml;nya Banknn v s.-nin statistik mlumatlarnda g&ouml;r&uuml;n biln ran xalqn rifahdr. Bu g&uuml;n ran xalq &ouml;z siyasi m&uuml;qddratn tyin etmkd bilavasit itirak edir v n y&uuml;ksk siyasi mmurdan tutmu bldiyy sdrin v hr urasnn &uuml;zvrlin qdr ke&ccedil;iriln &ccedil;oxsayl se&ccedil;kilr bu iddiann s&uuml;butudur. B&uuml;t&uuml;n bunlar el bir vaxtda ba verir ki, bzi Qrb d&ouml;vltlri d&uuml;nya g&uuml;clri d&uuml;nyann 200-dn &ccedil;ox televiziya kanalna milyonlarla dollar pul vermkl ran v slam nqilabnn nailiyytlrini thrif etmy &ccedil;alr, lakin buna baxmayaraq d&uuml;nya rann s&uuml;lh v .mnviyyat mesailarnn ahididir

B&uuml;t&uuml;n bunlar onu g&ouml;strir ki, ran slam Respublikasnn son d&ouml;rd onillikdki performans g&ouml;stricilri &ccedil;ox yax olub, &ccedil;&uuml;nki b&uuml;t&uuml;n sanksiyalar tzyiqi v regionda v d&uuml;nyada slahiyytlrin &ouml;t&uuml;r&uuml;lmsi il, lakin xalq xarakterli olmas, slami olmas il slam nqilab daima alimlrini elmin inkiyfnda v briyyt xidmtd global konvoydan geri qalmamaa s&ouml;vq edir v bu, b&ouml;y&uuml;k nailiyytdir. ran rhrbriyi hmi vurulayr ki, ran n z&uuml;lm etmy, n d z&uuml;lm tabe olma qbul edir. Bu is 21-ci srd d&uuml;nyada g&uuml;c .axnna zidd olan yeni idaretm trzidir

Bzilri hesab edir ki, bu hrkat sivilizasiya hrkatdr v glckd regiondak slam &ouml;lkrinin k&ouml;myi v mkdal il ld oluna bilck yeni sivilizasiyann balancdr. K&ouml;klri slam sivilizasiyasndan olan, lakin indiki d&ouml;vrd elmi, mdni, iqtisadi v siyasi trqqi il xalqn arzu v istklrin cavab verck , slam v regional &ouml;lkr n qdr birlslr, bir-biri il mkdalq etslr, yeni bir asan sivilizasiya ld olunacaq. Bu, mdniyyt sahsind &ouml;yrrnil v aradrla biln m&ouml;vzudur. i v s&uuml;nnilrin birliyi, m&uuml;slmanlar v islam &ouml;lkrinin integrasiyas, slam d&uuml;nyasnda biliklrin zngindirilmisi, yeni texnologiyalarn tmin edilmsi, islam d&uuml;nyasnda birguyaay v tolerantln brqrar olmas slam d&uuml;nyasnda islami hdfir, ideal yaaya &ccedil;atmaq &uuml;&ccedil;&uuml;n

.qlck mkdaln balancdr

li Purmrcan

ran slam Respublikasnn Azrbaycandak sfirliyinin

Mdnivvt Mrkzinin sdri

ran slam nqilabnn ilk qrx ilind elmi, iqtisadi v texnoloji inkiarf haqqnda bzi statistik mlumatlar

D&uuml;nyadak yeri	M&ouml;vzu	D&uuml;nyadak yeri	M&ouml;vzu
16	Elm istehsal	ilk	HV leyhin bitki trkibli drman istehsal
3	D&uuml;nyada elmi inkiarf	5	Heyvanla rn klonladrl mas
6	Kuvantum texnologiyas &uuml;zr	10	Polad istehsal
5	Nano mqallr	14	Aliminiu m istehsal
10	Ana h&uuml;ceyrlr	8	Sement istehsal
10	Lazer biliyi	5	Keramika istehsal
8	N&uuml;v texnologiyas	12	Motorsikl et v nqliyyat vasitlri
10	Kosmos texnologiyas	3	Sdd tikmk
11	Atom enerjisi istehsal	8	Elektrik stansiyas avadanlql ar istehsal
11	Kimya elmi	2	Biodizel

			texnologi yas
17	Neft-kimya		nsana oxar robotun düz dilmsi
19	Fizika v astronomiya elmi		Gün enerjisi stansiyas
15	Tibb elmi		Dün yann gücl ü hrbi ölks i
7	Drman snayesi		Raket güc ü
1	Nfs borusu peyvndi	Dünyada ilk 5 ölkd biri	Pilotsuz aparlar
5	Qan ksici drman istehsal		Radara dü myn pilotsuz aparlar
2	sb protezi		Havadan atlan ballistik raket
4	Karlq drman	Dünyada ilk 6 ölkd biri	Su alt qayq istehsal
5	Genetika elmi		7 Hrbi gmi
4	Sosuzluq leyhin drman		
10	Xüsusi		

xstliklr  
&uuml;&ccedil;&u  
uml;n drmanlar

- 1 Kiber ordu
- 1 Orta rqd tank  
istehsal
- 1 Qrbi Asiyada  
n&ouml;qt vuran  
balistik raket  
istehsal
- 1 P&uuml;st, zirinc,  
k&uuml;r&uuml;;z  
fran, tut&hellip; v  
tumlu meyvlr
- 2 Xurma v qays
- 3 Qoz, qarpz, gilaz,  
albal, yemi, ncil v  
xiyar
- 4 Qoyun,yun,bada  
m, heyva v gaval
- 5 Raziyan, ipk,  
noxud
- 6 Pomidor v ink  
;s&uuml;d&uuml
- 10 Xurma, bal v  
&ccedil;ay